



**Şəhla  
Cabbarlı**

*Çar Rusiyası Cənubi Qafqazı işgal etdikdən sonra burada bir müddət hərbi rejim yaratmışdır. Bu rejimin mövcudluğu bir çox ağır nəticələrə gətirib çıxardı. Xüsusən Azərbaycanda bəy və ağaların sərvətini talaşağa başladılar. Bu talan sadə xalqa heç bir fayda vermədi, talanan sərvət birbaşa Rusiyaya daşındı. Lakin az sonra vəziyyət dəyişməyə başladı. Torpaqları, sərvətləri, hətta qulluqçuları da əllərinən alınan mahal bəylər bölgələrdə silahlı çıxışlar təşkil etdilər. Hərada çar məmər, zabitli görələr, öldürürdülər. Vəziyyətin gerçinləşdirilən Tiflisdəki çar nümayəndəliyinə bildirin yerli məmərlər bir tədbir görülməsinə istəyidilər. Yeni programma görə, çarlıq idarə üsuluna tabe olan bəylərin ağaların övladları Peterburg və digər şəhərlərə təhsil almaq üçün gedə bilərdilər. Bu, əsasən hərbi təhsil olurdu. Hərbi təhsili*

digar, anası isə Krim tatarı, lakin Polşada doğulan Olqa Korucubaşeva (Qorucubaşyeva) idi. Onun uşaqlıq illeri və Tiflisdə gimnaziyada oxuduğu vaxtlar olduqca qarışiq, Çar Rusiyasının zəiflədiyi, mühəribələrin getdiyi dövredə təsadüf etmişdi. Bütün bunlar Veli bəyə mühəribəyə, hərba maraq yaratmışdı. 1916-ci ilde könüllü olaraq Çar ordusuna müraciət etmiş və birinci dünya mühəribəsinin əsgəri olmuşdur. O zaman Veli bəyi "I Dağıstan Süvari Alayı"na göndərilər. O, Avstriya-Macaristan ittifaqına qarşı ordu komandanının da adını daşıyan məşhur "Brusilov" döyüşündə iştirak edir. Burada ordunun en genc əsgəri kimi tanındı və döyüşdən sonra Kiyevdə Artilleriya məktəbinə dəvət alır. Döyüşdən təhsil üçün Kiyevdə genə Yadigarov bolşeviklər impe-

*Bu haqda dövrün arxiv materialını üzə çıxaran Şəmistan Nəzirli yazır:*

*'III Şəki Süvari Alayı'nın komandiri podpolkovnik Tongiyev Qarabağ ərazi qoşunlarının komandanı general Həbib bəy Səlimova 26 mart tarixli məlumatında yazırıdı:*

*'Bu gün - martin 26-da artilleriya və tüfəng hazırlığından sonra Çaylı və Bürc kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan qərbe - dağların ətəklərinə çəkilmişdilər. Ermənilərdən bir neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə bir neçə partizan yaralanmışdır. Məlumat verirəm ki, sonrakı uğurlarımız və ermənilər üzərində qəti və son qələbəmiz mənim dəstəmin nizamı hissələrlə ilə möhkəmləndirilməsindən asılı olacaqdır. Ona görə ki, cəbhə xətti böyük və mənim dəstəmdə adam azdır.'*



## İki vətəni olub, qurbanatdə can verən qəhrəman

Tarixin sandığından



**Veli bey Jedigar**

(1897-1971)  
Azerbejdžanın  
oficer Wojska Polskiego,  
pulkownik Armii Krajowej

**Maciej Sulkiewicz**

(1865-1920)  
Polak  
general Azerbejdžańskiej  
Armii Narodowej

*bitirən şəxs isə öz ölkəsinə deyil, imperiyanın ucqarlardakı səhədlərinə gəndərlərdir. Ümumiyyətlə, çar ordusunda əsgər kimi xidmət etmək müsəlmanlara qadağan idi. Azərbaycanlılar 90 il çar işgalindən sonra ancaq 1918-ci ildə Milli Ordunun yaranması ilə hərbi xidmət keçə bildilər. Elm sahəsində təhsil imkanı isə ancaq rus məktəblərini bitirən rus və ermənilərə şəmli edilərdir.*

İstər Azərbaycandan, istərsə də Borçalı elindən eşilzadelerin övladlarının çar hərbi məktəblərində oxuması haqqında arxivlərdə məlumatlar var. Yadigarovlar nəsilə də Borçalıda belə önda gedən, sayılıb-seçilən nəsil idi. Onlar Borçalı elinin Təkəli kəndində yaşayırdılar. Kəndi elə özləri salmışdır deyə, çox zaman oraya Ağalıq kəndi də deylibmiş. Zadəgan Yadigarovlar nəsillikən Çar ordusunda xidmət etmiş, bu nəsildən olan hərbçilər sonuncu dəfə Rus-Yapon müharibəsinin qəhrəmanları olaraq bir sira medallar almışdır. Onların sonuncu nümayəndəsi Veli Bey Yadigarov isə tek Çar Rusiyası tarixinə deyil, Azərbaycan, Türkiyə, Polşa tarixinə də öz adını qızıl hərflərle yazdırdı.

Veli bey Yadigar 1898-ci ildə Borçalı Mahalının Təkəli kəndində doğulub. Atası Sadıq bəy Ya-

riyani süquta uğratıldıqdan sonra bir sıra maneqiliklərə baxmaya-raq, çar ordusunda xidmət edən bir çox hərbçilər kimi 1918-ci ilde Azərbaycana qayıdır. Yeni qurulan milli ordunun tərkibində xidmətə başlayır. Qarabağda ermənilərə qarşı aparılan əməliyyatlarda feal iştirak edir. Həmin vaxt Milli Ordunun tərkibində Yadigarovlar nəslindən 8 nəfər zabit kimi xidmət edirdi. Veli bəy Yadigarovun da iştirakı ilə üçüncü Şəki Süvari Alayı yaradıldı.

*Onun bu zaman 22 yaşı vardı və alayda eskadron komandırı kimi xidmət göstəridi. 1920-ci il martın 20-də, Novruz bayramı axşamı azgınlaşmış erməni dəstələri səpələnmiş haldə Qarabağa, Laçın, Şuşa, Xankəndi və digər yaşayış məntəqələrinə hücum etmiş, müsəlman əhalini qətlə yetirmiş, kəndləri yandırılmışdır. General-major Həbib bəy Səlimovun rəhbərlik etdiyi ordu hissələri əks-hücumu keçərək, ermənilərə böyük zərbə vurmaşdı. 12 gün davam edən döyüşlərdə erməni quldur dəstələri darmadağın edildi və yenidən Şuşanın ən yüksək təpəsindən üzrəngili bayraqımız asıldı. Həmin döyüşlərdə Veli bəyin də təmsil olunduğu III Şəki Süvari Alayı da Həbib bəyin rəhbərlik etdiyi qoşun birləşmələrinə ciddi dəstək verdi.*

Azərbaycanın işgalini və Cumhuriyyətin süqutunu ilə barışmayan Milli Ordunun zabitləri 1920-ci ilin 25 mayında Gəncədə bolşeviklər qarşı böyük üşyan hazırla-

keçmişdi. Burada onların qoşumları vardı. O zamanlar Polşanın dövlət başçısı olan Jozef Pilsudski bir zamanlar Azərbaycanlı zabitlərlə birgə xidmət etmişdi deyə, xalqımıza xüsusi hörməti vardi. Onun Veli bəyle 3 dəfə görüşü olub. Birinci Varşavada kitabxanada. İkinci, 1933-cü ildə türk heyəti ilə görüşdə Veli bəyi tərcüməçi kimi dəvət etmişdi. Üçüncü görüş isə Pilsudskinin vəfat etdiyi zaman fəxri qaravulun başında Veli bəyin dayanması zamanı...

Veli bəy Polşaya gələndə 25 yaşlı genc idi. Burada dil öyrənir, yenidən təhsil alır. Süvari hərbi məktəbində oxuduqdan sonra, 1925-ci ildən Lansuçdakı 10-cu süvari atıcılar əlahiddə alayında komandır təyin olunur. Sonra o, Polşa qoşunlarının ali hərbi akademiyasına daxil olur və 1932-ci ildə buranı əla qiymətlərle bitirir. 1936-ci ildə Lüblinde 7-ci süvari alayına komandır göndərilir.

Krajova xalq ordusunda qərar-gah rəisi oldu. Bir tərəfdən almanlar, bir tərəfdən isə sovetlər-lə üz üzə qalarkən məcbur almanlara əsir düşdü. Lakin orada polyak olmadığına dair sənəd göstərərək, azad olmuşdu. 1944-cü ildə polyak üşyanından sonra sovet qoşunları Polşaya hücum edir. Müqavimət göstərə bilmə-yen qafqazlılar qərbe çəkildilər. Buradakı uğursuzluqdan sonra ailəsi ilə birləşdə Londona, oradan isə Argentinaya köçür.

### Ailəsi

Onun Vanda adlı polyak qızı ilə evliliyindən 1 qızı olmuşdu, adını Züleyxa qoymuşdu. Argen-tinaya köçdükdən iki il sonra Vanda xanim vəfat edir. Züley-xanın yaşaması və təhsili üçün Veli bəy işləməli idi. Bir müddət dəniz limanında yükdaşyan, sonra toxuculuq fabrikində fəhlə işləyir. O, ki dəfə infarkt keçmişdi. 1971-ci il 13 dekabrda Buenos-Ayresdə 3-cü infarktdan vəfat edir. Sağ ikən qızına azad Polşada müsəlman adətləri ilə dəfn olunmasını vəsiyyət etmişdi.

*1990-ci ildə Züleyxa xanımın istəyi və Polşa dövlətinin dəstəyi ilə onun və həyat yoldaşı Vanda xanımın məzarı çıxarılaraq Polşaya gətirilir və müsəlman ta-tar qəbiristanlığında islam qay-dalarına uyğun, fəxri qaravulun həbəci şöhrəti qayaları ilə dəfn edilir. Mərasim Şopenin 'Dəfn marşı'nın sədaları altında keşirilir.*

*Veli bəy Polşada hər zaman xatırlamış və sevmişdilər. Baş komandan Kazimer Sasnisovski yazırı:*

*"Öz ölkəsinin taleyini unut-mayan, eyni zamanda Polşa üçün sədaqətli oğul idi".*

*Bu gün də Veli bəy Polşada hörmətlə anılır. Onun adına kitablar nəşr edilib, filmlər çəkilib, hətta 2017-ci ildə xatire abidəsi də ucaldılıb.*

*Veli bəyin qəhrəmanlığı və Polşaya olan sədaqəti dövlətləri-miz arasında qırılmaz mənəvi bağlar yaradıb.*



Qafqaz xalqlarının sovetdən ayıralması üçün 1925-ci ildə Parisdə Prometey programı təşkil edilir. Bu programa marşal J. Pilsudski de başçılıq edirdi. Veli bəy Yadigarov 1933-cü ildə yazdığı "Mustafa Axmatoviç adına tatar ulan alayının hərbi tarixi öcherki" adlı kitabında Polşa, Litva, Krim və Rusiyada yaşayan müsəlmanların Polşadakı xidmətlərini yazmışdır.

İkinci dünya müharibəsi başlayanda Almanyanın Polşaya qəfil hücumu burada müdafiə dəstələrinin təcili toplanmasına getirib çıxardı. Veli bəy Armie-

re lent.az